


◆ P o e z i y a



Avdı QOSQAR

TORPAQ GÖRDÜM

Dalgalanır sakit dəniz, göy sular,
Gözəlliyyə səcdə qılan hələ var.
Yaşılıını tökməyibdi ağaclar -
Xəzan olan yarpağıma ağladım.

Torpaq gördüm - çiçəkləyib gül açır.
Al-əlvandı, ləçək-ləçək "dil açır".
Səma aydın, hava təmiz, göy açıq -
Köksü qanlı torpağıma ağladım.

Ana yurdum, dərd sinəni yarandan,
Başımızdan çəkilməyir ah-aman,
Ölkə gördüm sərhədləri firavan, -
Barıt donlu bayraqıma ağladım.

Səma tutqun - göydən yerə qan yağır,
Torpaq dərdi - harda olsa duz dağı,
Kimlər pozdu qoynundakı növrağı -
Tez pozulan novraqıma ağladım.

*06.X.2018 Amerika,
Kaliforniya ştatı, San-Diego şəhəri*

ƏLİNİ MƏNƏ UZAT

Hənirsiz əlim buz kimi,
Yada deyilməz söz kimi,
Əlim - bakirə qız kimi -
əlini mənə uzat.

Zamanın üstündən adla,
Ya piyada gəl, ya atla.
Ya köçə qarış - elatla -
Əlini mənə uzat.

Çən yolu kəsdi deyəsən,
Uğurum nəsdi - deyəsən,
Bir quru səsdi - deyəsən -
Əlini mənə uzat.

Payız üstdən, qış altından,
Nə baxırsan qaş altından,
Bəlkə əlim daş altında -
əlini mənə uzat.

Gözümə həsrətin yaxın -
Ovcumdan gözlərin baxır.
Qanqarışq ilgim axır -
əlini mənə uzat.

MƏNİ YAŞADIĞIM MÜHİT ANLAMAZ...

Məni yaşadığım mühit anlamaz,
Qara dalanlara çəkər fikrimi.
Haraya əl atsam, kəsər qarşımı, -
Kəsər, çırpınaram torda quş kimi...

Bu mənim başımda görünməyib tək.
İdrak sahibləri qaçar yaxından.
Doğmalar boynuna kəndir keçirdib -
Dartıb sallayarlar - dar ağacından.

Qanad taxan kimdi -
qol şaqqalanır,
bətnindən qopanı duymayırla məxluq.
Qəfil çırpılacam qolları üstdə -
Sonra da hayqırıb deyəcəm: - Buyuq...

Buyuq - döy başına - iki əlinlə,
heykəl qoymalına qəbir qazırsan.

Babal dolamışan yeddi qatına -
Ucunu boynuna salıb qazırsan.

Duyulmayanların aqibəti puç,
Yol gəlir tonqaldan - ta daşa qədər.
Sənə ağı deyən bacıya kimi,
Sənə dərd saplayan qardaşa qədər...

Di, qoru taxtını, Nadir Şah Əfşar,
Qoru millətindən, qoru oğlundan...
Nə o anlayındı, nə bu duyındı
Ölümə məhkumdu millət ağlından.

Sən də məhkum idin, necə ki oldun; -
"Qızıl çadırı"nda qəssdin qurbanı.
Cəhalət sənin də sonuna çıxdı.
Xaqanın başından kəsdi qurbanı!

Şahım, səndən sonra geriyə saydıq,
Möizəxanlara bölündü ölkə.
Yağlılar-yançaqlar yurda yol aldı,
Güclər sırasından silindi ölkə.

Yaxın da, uzaq da talana gəldi,
Axıdı gözümüzdən yaş xarabada.
Nə qılınc, nə idrak başa varmadı
Bu beyni, idrakı daş xarabada.

09.X.2018, San-Dieqo

KÖNÜL, ƏGƏR QƏDRİN BİLİNMƏYİRSƏ...

Könül, əgər qədrin bilinməyirsə,
Bütün qədirlərin başını burax!
Bir sapand hazırla, -
gütün çatırsa
Tolazla göylərə - daşını burax!

Neyimə gərəkdi - qədir deyilən,
Qədir ağacları - ummağın nahaq.
Kimi yardımib ki bu sərsəm sevgi -
Sən də o istəkdən qanadlanasan...

...Hörmətin başında sevgi dayanır,
Urvatsız, istəksiz - nə qədir, nə ad!
"Bir ağzığöyçəyə dərd söyləməkdən -
Bir koma küncündə can vermək rahat".

Sevgini anlamaz - oda yanmayan,
Dəli tufanlarda qərq olar yelkən.
Beş-üç nəfər olar səni anlayan,
Beş-üç nəfər bilə qədrini bəlkə!

Çoxluğun qiyməti - sabun köpüyü,
Qırımcı görün kimi sıñib qisıldı.
Nəsimi zamanın fövqünə qalxdı,
Qədir ağacına çıxıb asıldı.

Hər qövmün özünün öz yolu, izi,
Bizəmi yazılıb zülm, cəhalət.
Şair dərisini soymaq mərəzi
Qədir bilmək kimi yozulub əlbət.

Bu yurdda şairin dərisi zərif,
Millət də susayıb sözün qanına.
Gəl indi hökm ilə sözü daşa tut,
Gəl indi döz "qədir imtahanına".

İLAHİ, İDRAK VER...

İlahi, insaf ver - yurdadaşlarına -
İdrak ver - özünü, kökünü bilsin.
Başına tökülen dolunu duysun,
Çiyninə qoyulan yükünü bilsin.

Duyub anlasın ki, bu yurd öündə -
Ömür imtahandı, gün imtahandı.
...Baxdim dağlarına - gözüm səyridi,
Dilsiz genişliyə ürəyim yandı.

Sən Kərəm əhlisən, - gül üzlü Tanım!
Yandır beyinlərdə alov selini.
İdrak ver - zülmətin qarası sönsün, -
Sahiblik eləsin yurda - yurdadaşlar
Toplumdan çevrilib millətə dönsün!

İlahi, təpər ver - yadı-yaddası
damarda sellənən qanı oynasın.
Bir az üz-gözünü torpağa sürtsün, -
bir az dağa-daşa - canı oynasın!

Üfüqdə qızaran gün haləsini -
Düzlərin açılan lalası bilsin.
Sazaqda üzüyən tənha nərgizi -
Özünün doğmaca balası bilsin.

Tanrım! Bizi hasar içi sevgidən qurtar,
 Ev içi səadət - tək yanan ocaq.
 Doğmaya, qırğına bölünsə bu xalq,
 Onun bir olmağı çətin olacaq.

Buzlanmış ürəkdə sevgi arama,
 Orda yurd istəyi doğula çətin.
 Bu da bir duz idi - səpdim yarama -
 Göynəyi gedəcək ölənə kimi...

AĞACDAN, TORPAQDAN YOĞRUL...

Əlini göyə qaldırma,
 Ruhunu köklə yuxarı.
 Nə var yerə göydən gəlir -
 Yeri, iməklə yuxarı.

Qaranlıq gecədən sıyrıl,
 Şahmar ilan kimi qırvıl,
 Ağacdən, torpaqdan yoğrul -
 adam, çıçəklə yuxarı.

Göz yum qurana, kahinə,
 Qosul sabahın mehinə,
 bələn otların şehinə -
 qafıl, yeriklə yuxarı.

Hər ömür bir yel əsimi,
 Haqqı qaldırdı Nəsimi.
 Göyü duymaq həvəsinə -
 Bağla, hörüklə yuxarı.

Sevda canına yatırımı?
 Günü gecəyə qatırımı?
 Səsin Tanrıya çatırımı?
 Yeri, ürəklə yuxarı.

GEDİB KƏND-KƏSƏKLƏ...

Gedib kənd-kəsəklə görüşüb gəlim,
 gedib bu həyatda gördükłrimi -
 dəli dağ çayıyla bəlşüb gəlim.
 Gedim - ilkinliyi əzsin ayağım,
 Gedim sal daşlara üzümü sürtüm.
 Daş balıncım olsun güllü təpələr,
 bulud yorğanımı üstümə örtüm -
 Ürəyim dincələ bəlkə bir hovur...
 Çoxdandı dəymirəm əzizlərimə -

Yanaşı yatıbdı atamlı, anam!
İçimdə dağlanan xatirələri -
Ölüm yuxusundan bəlkə oyadam!..

Döşdə nərgiz gördüm - baxışı qəmli,
Qırışı açılmır Yanıq Qayanın.
Elə bil seyrəlib mən gördükələrim -
Yoxdu quş səsinə tezdən oyanan
Salqarlı kişilər gözümə dəymir.
Çəkib karvanını dolu buludlar...
Elə bil qocalıb... hay-haraysız ev,
Elə bil rəngini dəyişib otlar.
Düzün səssizliyi qulaq batırır.
Şimşeklər səsini içində qısır.
Ot basıb Cəvidə uzanan yolu -
Bu dərin dərələr, boy verməz, qısır...
Meşəni dolaşır dəli bir sükut,
Ağaclar diksinir gülə səsinə.
Adam bu ayaqda ehtiyac duyur -
Dünyanın ən vəhşi bir nəfəsinə...
Haraya dəydimsə dərd, ələm, acı,
Bircə Yanıq Çaldı - sakitcə baxır.
Haraya getdimsə, yaş oldu eynək,
Gördüm ki, şıdrığrı yağışlar yağır.

ÇIX ÇƏPƏR DİBİNDƏN...

Çıx çəpər dibindən,
qaya içindən,
Kəhrəba buğdanı qlıçıq içindən -
seç ara, təmizlə, gör necə dəndir? -
Dik sünbül duruşu -
məğrur vətəndir.

...Bütün genişliyi ürəyinə yiğ,
bax üzü göylərə, - gör necə alıdır,
bir az təpərlə ol - içini oyat,
yerlərdə sürünən ruhunu qaldır!

Qaldır, son gücünü - topla bir təhər,
Qaldır itaəti çeynəsin qəhər.
Qara kəhər üstdə göynəyir yəhər -
o yəhər üstündə sən olmalısan,
sözü sərt, qursağı gen olmalısan.
Hay elə, yedəkdən quzunu saldır,
Millətin sürünən ruhunu qaldır.
Qaldır, böylə millət, böylə ad olmaz,

Millət bir-birinə böylə yad olmaz,
Olmaz, gözlərinin qurbanı, olmaz...

Çıx çəpər dibindən, qaya çatından; -
bir az qanunlarla yaşamaq öyrən,
bir az haqqını bil, özünü tanı,
bir az ətrafına bir nəzər eylə,
adımı çökdürür dövrəsi, yani -
boylan ətrafindan əlhəzər eylə...
uyma hər təklifə, hər sözə uyma,
doğran zərrə-zərrə, böl qıyma-qıyma.
Oduna el gücü, qaya tabı qat,
Bu yurda ər oğul hesabatı qat.
Tapdanan düzlərin yanır çatı, qat,
Əyilməz qolunu məğribə uzat,
Harayla - sədanla məşriği oyat -
Sürünən ruhları silkələ, qaldır!..

Çıx çəpər dibindən,
qaya çatından,
kəsəklə, suvaqla əlləşdin, yetər.
Tanrıının verdiyi nur-atəş ömrü -
mənasız sürümək ölümən betər!
Özünü tufanlar ağızına tulla,
Çovğunu, küləyi önündə əsdir.
Dağ aşmaq olmayırl
gedilən yolla -
bir yeni yol axtar,
süründün bəsdi.
Özünə cığır aç,
Özündən baş aç...

baş aç bu dünyanın gedışatından.
Yolumuz üstündə dərd qulac-qulac,
nə qədər yarımac, yetim, yalavac -
sənin şəfa verən əlinə möhtac.
bütün məxluqata bacar gün ağla,
ya da ki, işığın yolunu bağla -
bilək ki, zülmətin bayquşlarıyıq,
Göylərin yerlərə qarşışlarıyıq...
Çıx çəpər dibindən,
Qaya çatından...
Sürünən ruhları silkələ, qaldır...